



**Faiq Ələkbərli**  
AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

#### VYazi

Bir çox səbəblərdəndir ki, çar Rusiyası dövründə M.F.Axundzadənin, M.A.Şahtaxtının «əlifba və din islahatları», Mıze Kazım bəyin «dil islahatı» Rus-Avropa alimləri tərəfindən reğəbtə qarşılanmış və onlara lazımlı dəstəklər verilmişdir. 1909-cu ilde Əli bəy Hüseynzadə bu «islahatlar»ın antisəsləm, antitürk məhiyyətini görərək bildirmişdir ki, «əlifba islahatı»nın (buna «din islahatı»ni da əlavə etmək lazımdır) tərəfdarlarının (Axundzadə, Şahtaxtılı) Tiflisdən bunu bəyan etmələri çox düşündürürdü: «Üç yüz milyon İslamin əlifbasının altmış-yetmiş milyon türkün imlasını bir hökmə-qaraquşla türkün, İslamin mərkəzindən uzaq olan yuvalarından birdən dəyişmək istəyirlər! Halbuki, böylə mühüm bir əmr üçün kəndilərində lazım gələn məlumatdan əsər belə yox! Türkün imlasını İslahi üçün deyil, sərf və nəhvi mükəmməl bilmək, bəlkə bütün türkərin tarixinə, ədəbiyyatına, etnoqrafiyasına, fonologiyasına haqqı ilə aşına bulunmaq tələb edər».1 Fikrimizcə, Ə.Hüseynzadə xeyli dərəcədə haqlı idi ki, ortaq türkçədən ayrı Azərbaycan türkçəsinin inkişafında, eləcə də əlifba və din islahati məsələsində əvvəlcə çar Rusiyası, sonralar Sovet Rusiyasının maraqlı ve icraçı olmaları təsadüfi olmayışdır.

Har iki halda məqsəd Azərbaycanı Türk dünyasından, xüsusilə Qacarlar və Türkiye türklərindən ayırmış idi. Ona görə də Ə.Hüseynzadənin vaxtında ruslaşdırmaq siyasetinə qarşı irəli sürdüyü «Osmanlı türkçülüyü» ideyasına haqq qazandırmamış məməkün deyil. Bu ona işarə idi ki, «islahatlar» məsələsində Axundzadə, Mirzə Kazım bəy, M.A.Şahtaxtılı hansısa sifarişləri bilərəkdən və ya bilməyərəkdən gündəmə gətirirdilər. Çünkü əlifba və dil «islahatı»nın əsas müəllifləri çar Rusiyası və Avropa ideoloqları idilər. Onlar müsəlman xalqlarının «oynanışına»-«maariflənməsinə» xidmət adı altında müsəlmanların ortaq ərəb əlifbasını, türkərin ortaq türk dilinin aradan qaldırmamış məməkün deyil. Bu ona işarə idi ki, «islahatlar» məsələsində Axundzadə, Mirzə Kazım bəy, M.A.Şahtaxtılı hansısa sifarişləri bilərəkdən və ya bilməyərəkdən gündəmə gətirirdilər. Çünkü əlifba və dil «islahatı»nın əsas müəllifləri çar Rusiyası və Avropa ideoloqları idilər. Onlar müsəlman xalqlarının «oynanışına»-«maariflənməsinə» xidmət adı altında müsəlmanların ortaq ərəb əlifbasını, türkərin ortaq türk dilinin aradan qaldırmamış məməkün deyil. Ancaq bunu inandırıcı etmək üçün elə bir şərait yaratmışdır ki, həmin ideyaları da qandırılmış türk mütəffekkirləri irəli sürürdülər.

Eyni xətt «din islahatı» adı altında da aparılır, «İslam birliliyi»ni parçalamaq üçün ayrı-ayrı təriqətlərin inkişafına geniş şərait yaradılmışdır. Belə ki, çar Rusiyasının şərqşünasları İslam dininin əsasını təşkil edən Sünnet-

ni bir kənara qoyaraq, ayrı-ayrı təriqətlərlə bağlı tədqiqatlar aparır və əsərlər, jurnallar nəşr edirdilər. Onlar bu işe Mirzə Kazım bəy kimi Azərbaycan Türk mütəffekkiri də cəlb etməkə məsələnin əsil mahiyyətini gizlətməye çalışırdılar. Məsələn, Axundzadə, Şahtaxtılı «əlifba və din islahatları» uğrunda çalışdıığı bir zamanda, M.Kazım bəy türk dilinin ayrı-ayrı ləhcələri və ənənəvi İslam dininə aidiyəti olmayan ayrı-ayrı təriqətlərlə bağlı əsərlər yazmışdır. Çar Rusiyası maraqlı idi ki, burada yaşayan türk-tatarların vahid millət: azərbaycanlı, baş-

ni sübut etsinlər. Hər iki halda müstəmləkə siyaseti və bunun nəticəsi olaraq Azərbaycan Türk varlığının assimiliyasiyası prosesi baş vermişdir. Çünkü milli dilin adının dəyişdirilməsi ilə yalnız, millətin milli kimliyinə zərbə vurulmamış, həm də onun mədəniyyəti, ədəbiyyatı və tarixi də saxtalaşdırılmışdır.

*Bu baxımdan Mirzə Kazım bəyin "Azərbaycan ləhcəsi", Ünsizədə qardaşlarının və Şahtaxtılının "Azərbaycan dili", "Azərbaycan milləti" müləhizələri çar Rusiyasında qəbul görmədiyi halda, ancaq SSRİ dövründə müstəmləkə siyasetinə uyğun-*

də Bakıxanov Bakıda dünyəvi məktəbin açılması, həmin məktəbdə də türk (Azərbaycan), rus və fars dilində dərslerin verilməsi layihəsinə irəli sürsə də, çar Rusiyası buna razılıq verməmişdir. Çünkü çar Rusiyası üçün imperiya siyaseti ilə üst-üstə düşməyən milli və dünyəvi ruhlu məktəblərin açılması qətiyyən yol verilməzdii. Bu baxımdan Quzey Azərbaycanda milli-dini yönülü məktəbler ya məscidlərin nəzdində mədrəsələr-məktəbler (1842-ci ildə Bakı, Lənkəran, Şəki, Qarabağ, Şirvan, Quba qəzalarında 502 məktəbdə 534 müəllim, 5242 şagird) ya da

lini geniş əhali kütləsi içerisinde yamaşaça çalışır və beləliklə də kiçik xalqları, o cümlədən Azərbaycan xalqını ruslaşdırmaq siyasetini yeridirdi".

Öləttə, çar Rusiyasının Azərbaycanın şimal torpaqlarını işgal etdikdən sonra yerli xalqın dilinin, adının, mədəniyyətinin, tarixinin saxtalaşdırılması ilə bağlı atlığı addımlar cavabsız qala bilməzdi. Bu baxımdan, Quzey Azərbaycan türkərinin assimiliyasiyasına yönəlmış amillər Azərbaycan xalqının şüurunda milli özünüdərk prosesinin yaranmasına səbəb olmuşdur. Hər bir xalqda milli özü-

## Quzey Azərbaycanda Milli Azadlıq Hərəkatının yaranması və əsas mərhələləri



qırt, özbək, qazax və b.), vahid dil (Türk dili: Azərbaycan, tatar, qazax, özbək və s.), vahid din inançları (İslam dini: sünni, şia, bəhai, vahabi, şeyxilik və b.) aradan qaldırılsın və parçalanı-

şın. Yeri gelmişkən, çar Rusiyası türk millətinin (Azərbaycan), türk dilinin (Azərbaycan) varlığını inkar edib, onu «tatar milləti», «tatar dil» olaraq əsaslandırmağa çalışırdı kimi, Sovet Rusiyası da bir müddət türk milləti, türk dili, türk tarixi anlayışlarının mövcudluğuna dözdüyü halda, sonra sələfinin yoluńa başqa bir üsulla davam etdirərək, artıq «Tatar milləti», «Tatar dil»ni bir kənara qoyub «Azərbaycan milləti», «Azərbaycan dil», «Azərbaycan tarix» versiyaları üzəndə dayanmışdır. Üstəlik, çarizm A.A.Bakıxanov, M.F.Axundzadə, M.Kazım bəy və başqalarını könlülyə ya da zorla «tatar dil», «tatar ədəbiyyatı», «tatar tarix» məsələsinə cəlb etdiyi kimi, Sovet Rusiyası da türklükdən uzaq «Azərbaycan dil», «Azərbaycan ədəbiyyatı», «Azərbaycan tarix» ideyasından çıxış edərək yerli ziyanlıları məcbur edirdi ki, yeni yaradılmış «Azərbaycan milləti»nin dilinin, tarixinin, ədəbiyyatının Türk dilindən, Türk tarixinən, Türk ədəbiyyatından tama-mılı ayrı, müstəqil bir dil olması-

laşdırılmağa başlandı. *Masalan, A.A.Bakıxanov çarizmın ruslaşdırma siyaseti nəticəsində bir şeirini 'Türk nəğməsi' adlandırmak əvəzinə 'Tatar nəğməsi' başlığı verdiyi halda, artıq F.S.Qasimzadə Sovetlər Birliyi dövründə bu şeiri "Azərbaycan nəğməsi" kimi qələmə vermişdir.2 Müstəqilliyimiznə bərpasında sonra da, Bakıxanovun şeiri 'Türk nəğməsi' kimi deyil, "Azərbaycan nəğməsi" kimi qəbul etmək geniş yayılmışdır.*

Çar Rusiyası və Sovet Rusiyası dövlərlində Quzey Azərbaycanda mədəni mühitin imperiya maraqlarına uyğun olaraq formalşaması istiqamətində, yəni ruslaşdırılması məsələsində rus ideoloqlar həddən artıq əmək sərf etmiş, məməkün olduğunu qədər Azərbaycan türkərinin milli (Türk), dini (İslam) və dün-yəvi məsələlərdən uzaq tutmağa çalışmışdır. Çar Rusiyası üçün imperiya maraqlarına uyğun olaraq milli məsələ yenidən mələz «xalq» yaratmaq yoluyla, dini məsələ məzhəbçiliyə, xurafata və fanatizmə dəstək verib İslam dinini gözden salmaqla və dün-yəvi məsələ Şərq-İslam-Türk mədəniyyətindən uzaqlaşdırılın qabaqcıl rus-Avropa mədəniyyətinə qovuşmaqla həll olunmalı idi. Məhz bu cür imperiya siyasetinin nəticəsi idi ki, 1832-ci il-

məscidlərin nəzdində olmayan müstəqil məktəbler şəkildə fəaliyyət göstəridilər.

Türkmençay müqaviləsindən sonra (1828) ruslaşdırma siyasetini təhsil sahəsində daha diqqətlə və planlı şəkildə aparan çarizm 1830-ci ildən (Şuşa) etibarən qəza məktəbləri (Bakı-1832, Nuxa-1833, Gəncə-1837, Naxçıvan və Şamaxı-1838) açımağa başladı. Bununla da 1850-ci illərin sonuna doğru Quzey Azərbaycanda olan doqquz rus məktəbindən beşi qəza (üçsinifli), üçü birsinifli ibtidai (Quba, Lənkəran, Ordubad) və biri ali dörd sinifli (Şamaxı) məktəb idi.4 Əvvəlcə, bu qəza məktəblərində yalnız rus uşaqlar təhsil alırdılar, yavaş-yavaş bu məktəblər Azərbaycan türkərinin övladları da üz tutmağa başlıdlar. Çarizm qəza məktəblərində Azərbaycan türkəsi və islam dininin tədrisinin həyata keçirilmək, azərbaycanlıları bu məktəblərə cəlb etmək, daha sonra da imperiya maraqlarına uyğun rusdilli ya da rusbaşlı kadrlar yetişdirmək idi. Akademik Hüseyin Əhmədov yazır: «Çarizm məktəb və mədrəsələrin kütləvliyindən, orada oxuyan şagirdlərin çoxluğu, təhsil almağın müsəlmanlar üçün dini borc olmasından istifadə edərək, bu məktəblər vasitəsilə rus dilini, rus təhsili-

nüdərk o vaxt başlayır ki, o, özü-

nin milli mənsubiyyətinin, dili-

nin, mədəniyyətinin saxtalaş-

rıldığını görməyə, dərk etməyə

başlayır. Bize elə gelir ki, XIX

əsrin əvvəllerinə qədər şimalı-

cənublu Azərbaycan türkəri be-

lə bir ciddi təhlükə ilə üz-üzə

qalmamışdır. Belə ki, yaxın ta-

rixi keçmişdə – Atabeylər, Qara-

qoyunlular, Ağqoyunlular, Səfə-

vilər, Əfşarlar, Qacarlar dövrün-

de Azərbaycan türkəri belə bir

sixıntı keçirməmiş və sadalanan

dövlətləri haqlı olaraq öz dövlət-

ləri hesab etmişlər. Yalnız Səvə-

fi şahlarından bəzilərinin İran-

fars meyilli olması Azərbaycan

türkəri arasında ciddi narazılıq-

lara yol açmışdır ki, din faktoru

və başqa amillər də bu narazi-

lıqları aradan qaldırmak mümkün olmuşdur. Bu baxımdan çə-

kinmədən deyə bilərik ki, XIX

əsrin əvvəllerinə qədər Azərbay-

can türkəri əsasən «tarixi-coğra-

fi Azərbaycan» ərazisində mövcud

olan dövlətlərin tərkibində yaşı-

mış və həm dövlətlərin, o cümlədən Xanlıqları

özərlərini hesab etmişlər. Lakin

çar Rusiyasının Azərbaycanın

quzey hissəsini işgal etməsi və

buun ardınca yerli əhaliyə qar-

şı assimiliyasiya siyaseti yürüt-

məsi milli özünüdərkə – milli

oyanışa səbəb oldu.

**Əhməd Cəfəroğlu 1932-ci il-**

**də "Azərbaycan Yurt Bilgisi"ndə**

**naşr olunan "Azəri ədəbiyyatın-**

**da istiqələl məcadiləsi işzləri" sil-**

**silə məqalələrində haqlı olaraq**

**yazırıdı ki, Qafqazın və Quzey**

**Azərbaycanın Rusiya tərəfindən**

**ışğalı, həmin işğaldan dərhal**

**sonra Azərbaycan türkərinin**

**başlığı milli məcadiləsi qanla**

**yazılmalıdır.6 Dogrudan da,**

**Azərbaycan türkəri çar Rusiya-**

**sinin işğalçılığı ilə heç bir za-**

**man barışmamış, Gəncə xanı**

**Cavad xanın, eyni zamanda Şə-**

**ki (Səlim xan), Bakı (Hüseynqu-**

**lu xanın) xanlarının timsalında**

**məcadiləni daima davam etdir-**